

## **Hörmətli Ədalət müəllim!**

Sizi, rəhbərlik etdiyiniz professor-müəllim heyətini, tələbələrinizi Azərbaycan Dövlət İqtisad universitetinin (UNEG) yaranmasının 90 illik yubileyi ilə səmimi qəlbdən təbrik edirəm.

Məlumdur ki Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti isə 1930-cu ildə yaradılıb və müxtəlif vaxtlarda müxtəlif adlarda fəaliyyət göstərib. 1936 cı ildən etibarən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar verilib və 1941-ci ilin iyul ayına kimi mövcud olub, İkinci dünya müharibəsi başladığına görə bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərib, sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib və Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti bərpa edilib və bu proseslər uzun illər davam etdirilib. 1966-cı ilin fevral ayında universitet Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub və 1987-ci ilə qədər mövcud olub, bir müddət sonra N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.

Yəni bu tarixləri sadalamaqla Universitetinizin necə bir tarixi yol keçdiyini bir daha qeyd etmək istədim.

Hörmətli Ədalət müəllim! Bu gün artıq sizin rəhbərliyinizlə müasir bir elm ocağına çevrilən UNEG-in tərkibində , Maliyyə -İqtisad Kolleci, Zaqatala filialı, Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Dərbənd filialı fəaliyyətə başlamışdır. Məlumdur ki, filialların yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların , Zaqatala və Balakən zonalarında, eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın ixtisaslı iqtisadçı kadrlar kimi yetişdirilməsi və gələcəkdə kadr potensialı ilə təmin etməkdir və buna nail olunmaqdadır.

Universitetiniz bununla yanaşı həm də dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurub, buna misal olaraq Fransanın Monpelye , Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universiteti, ABŞ ın Linkoln universitetlərini də qeyd etmək yerinə düşərdi. Yəni bu gün UNEG Soros", "Tasis", "Tempus" və s. beynəlxalq proqramların fəal iştirakçısı olmaqla yanaşı dünyanın 100 –dən çox universiteti ilə əməkdaşlıq edir.

Azərbaycan Dövlət İqtisad universiteti fundamental araşdırmalarda ,elmi –metodik layihələrdə daim iştirakçı olmaqla tələbələrin sərbəst formada öz bilik və bacarıqlarını göstərməyə şərait yaradır və bunu hərtərəfli\_maddi,mənəvi və elmi cəhətdən dəstəkləyir. Bu gün istər Distant təhsil, istərsə də İctimai nəzarət vasitəsilə idarəçilik funksiyalarını həyat keçirən UNEG innovasiyalar, texnoloji

inkişaf, beynəlxalq səviyyəli kadr potensialı yetişdirən böyük bir arşdırmaçı elm mərkəzinə çevrilib.Pralel olaraq gənc nəslin tərbiyəsi,vətənpərvərliyi də universitetin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir.

Hörmətli Ədalət müəllim!

Tutduğunuz bu şərəfli yolda, Sizə və kollektivinizə böyük uğurlar ,Vətənimizin çiçəklənməsi üçün bütün səylərinizə görə müvəffəqiyyətlər arzu edirəm.Bu bayram günündə kollektivinizin hər bir üzvünə möhkəm can sağlığı, səadət, xoşbəxtlik, tükənməz enerji, tərəqqi və əzmkarlıq arzulayıram.

Bayramınız mübarək!

*Hörmətlə, Arzu Nağıyev ,Milli Məclisin deputatı*